

# HÜRUFİLİYİN MAHİYYƏTİ VƏ RƏMZLƏRİ

2007-ci il fevralın 27-də Xəzər Universitetində fəaliyyət göstərən "Elm və sənət məclisi"nin 7-ci toplantısı oldu. "Hürufiliyin mahiyyəti və rəmzləri" mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə bu dəfə də müxtəlif elm və təhsil müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəllimlər və tələbələr iştirak edirdilər.

*Məclisi giriş sözü ilə universitetin rektoru, professor Hamlet Isaxanlı açıldı.*

**MÜCƏRRƏD DÜŞUNCƏNİN İLK TƏZAHÜRLƏRİ HƏRFLƏR, ƏLİFBALAR, RƏQƏMLƏR VƏ HESAB OLUB**

**Professor Hamlet ISAXANLI:**

- Əziz dostlar, Siz "Elm və sənət məclisi"nin yeddinci toplantısına xoş gəlmisiniz.

Bugünkü mövzumuz "Hürufiliyin mahiyyəti və rəmzləri"dir. Azərbaycanda oxuyub-yazan adamların hamisi, təbii ki, burada men bu sahədə tədqiqat aparan mütəxəssisləri nəzərdə tutmuram, hürufiliyi daha çox Nəsimi ilə bağlı söhbətlərdən bilir. Ola bilsin ki, çoxumuz məsələnin mahiyyətinə o qədər də varmir. Bugünkü müzakirənin əsas məqsədi məhz hürufiliyin mahiyyəti, onun

**Məclisin 7-ci toplantısı  
canlı müzakirələr şəraitində keçdi**



tarixi və rəmzləri barədə söhbət açmaqdır.

Hər hansı bir ciddi ideya götürsək, onun kökləri tarixin dumanlı qatlarına gedib çıxır. Bu fikir, bu iş nədən başlayıb, bu işlə ilk dəfə kim məşğul olub? - Bu suallara dəqiq cavab vermək olmur. Xüsusən, dini-mistik cərəyanların, müəyyən rəmzlərin (hərflərin, rəqəmlərin) vasitəsilə cürbəcür siyasi, dini, felsefi məktəblərin əmələ gəlməsi, doğrudan da, tarixin dərin qatlarındandır. Təbii ki, tarixin bizə məlum olan - dərin, amma izi bizə gəlib çatan - qatlarını nəzərdə tuturuq.

Mücərrəd düşüncənin ilk təzahürləri, ilk məhsulları içinde hərflər və heroqliflər, əlifbalar, rəqəmlər və hesab mühüm yer tutub. Yəni insan konkret predmetlərin dilində deyil, simvolların, mücərrəd xarakter daşıyan qeyri-maddi anlayışların dilində təbietin və cəmiyyətin mahiyyətini dərk eləməye çalışıb. Bu zaman həmin hərflərin, fiqurların və rəqəmlərin qeyri-adi güce, qüdrətə malik olduğu inancına qapılmış və onları o qədər ideallaşdırmağa başlamışdır ki, bəzən predmetlərin mahiyyəti, təbiəti unudulub arxa plana keçmiş, təməl anlayış olaraq rəmzlər ortaya çıxmışdır.

Məsələn, 7 rəqəmini götürek. Əslində bu, adı rəqəmlərdən biridir, digər rəqəmlərdən ciddi bir şeyle fərqlənmir. Amma insanlar təbiəti müşahidə edərkən 7 rəqəminin məraqlı təzahürlərini görübələr. Görübələr ki, hər 7 gündən bir ayın şəkli dəyişir (həftə belə əmələ gəlib). Göydəki 7 planetin (o zaman məlum olan 5 planet, Güneş və Ay) bir yerde durmayaraq gəzişdiyini (bilirsiniz ki, planet - gəzəyən deməkdir) görübələr. Bu səma cisimləri qeyri-adi idi, çünki qədim insanlara görə ulduzlar tərpənməz olub göy qübbəsinə taxılmışdı. Kiçik Ayı bürcünü müşahidə edəndə də 7 rəqəmi meyda-

na çıxıb - 7 ulduz, ucdakı qütb ulduzu olmaqla. Yaxud, asanca görünür ki, göyqurşağında 7 rəng var. Müasir fizika orada çoxlu rəng olduğunu sübut etsə də, gözümüz onlardan yalnız 7-ni görür.

Bu kimi müşahidələr insanları 7 rəqəminin ilahi, möcüzeli olduğuna inandırıb, nəticədə 7-ni hər şeye, maddi və mənəvi dünyaya bağlayıblar, 7 rəqəmi ilə oynamağa və yaşamağa başlayıblar. Deyirdilər ki, 7 iqlim var. Ancaq qəti surətdə demək lazımdır ki, iqlim 7 deyil. Deyiblər ki, (indi də dilimizdə qalıb) göyün 7 qəti var. Hətta gözellərdən danışanda "7 gözəl"dən söhbət açıblar...

Rəqəmlər mistik xarakter daşıyıb

liflər və müqəddəs rəqəmlərlə yazılımış 22 sırrı açırdılar. Bu sırrı bilənlər artıq ruhun ölməzliyini başa düşür və belə deyək ki, onların ruhu (ışığ) yerden ayrıılır və göye yüksəlməyə başlayırdı. Yer - bu ölümlü məkan birinci, Saturn isə axırinci - yeddinci təbəqədir -ölümüzlükdür. Aralıqda ruh digər planetlərdə saflaşa-saflaşa kamilləşərək növbəti pilləyə yüksəlir. Yeni misirli kahinlər rəmzlərlə - heroqliflər və rəqəmlərlə ilahiləşdirilmiş dini-mistik bir nəzəriyyə yaradmışdır. Əslində yunan sözü olan "heroqlif" köhnə Misir dilindən yunançaya tərcümədir və "müqəddəs şəkil" deməkdir - "hireo" - müqəddəs, "glyphikos" - oyma. Düşüncəni

Yunanıstanda xüsusən pifaqorçuluqda öz əksini tapdı.

Ümumiyyətlə, yunan alımları Fales və Pifaqor - onların ikisi də riyaziyyatçı, təbiətşünas və filosof idi - Misiri, Babilistəni və Hindistanı gəzib gəlmişdilər. Pifaqor Falesdən xeyli cavan olub, Fales miladdan önce 6-ci əsrin ortalarında 70 yaş ətrafında olmuş, Pifaqor isə 6-ci əsrin sonlarında yenə 70 yaş ətrafında olmuşdur. O, təqribən 20 il Misirdə yaşamış, kahinlərdən dərs almış, o cümlədən, həndəsa öyrənmişdi. O, "hermesçi" fikirləri də mənimşəmiş, qayıdib gələndə Yunanıstanda bir dini-mistik və elmi məktəb qurmuşdu. Dündür, onun özü bu barədə heç ne yazmayıb (ümumiyyətlə, Pifaqor öz məktəbinde yalnız danışındı, heç ne yazmadı). Onun haqqında məlumat ancaq yunan filosoflarından Aristotel və digərlərinin yazılarında qalıb. Bu məlumatlar da ziddiyyətlərə doludur: nəyin Pifaqora və nəyin onun tələbələrinə məxsus olduğunu tam müəyyən etmək olmur. Amma pifaqorçuluq deyilən cərəyanın canı, əsas mənası rəqəmlərin "hər şey" olması idi. Pifaqor dünyani rəqəmlərdə göründü. O, maddi dünyani yox, rəqəmləri vacib sayırdı. Hər şeyi rəqəmlər vasitəsi ilə izah eləməyə çalışırdı. O, dörd rəqəmi əsas hesab edirdi: 1, 2, 3, 4. Bu dörd rəqəmi toplaşanda 10 alınırdı ki, bu da onluq sistemin əsasında dayanır. Eyni zamanda o, bu 4 rəqəmi 4 ünsürlə - torpaq, od, hava və su ilə əlaqələndirirdi. Sonra isə bu dörd rəqəmi 4 ölçü ilə bağlamışdı: nöqtə, xətt, səth və həcm-cisim.

O, qeyri-adi kəşflər də etmişdi. Riyaziyyatla musiqi arasındaki derin əlaqənin tapılması onun ən mühüm kəşflərdən biridir. O, göstərdi ki, biri o birindən iki dəfə uzun olan iki simdən qısa simin səslənməsi uzun simin səslənməsindən bir oktava yuxarıdır. Eləcə də, əgər simlərin bir-birinə nisbəti tam ədədlər vasitəsi ilə ifadə olunursa, orada bir uyğunluq, ahəng, gözəl səslənmə alınır. Müasir musiqi nəzəriyyəsində buna



və bu, eyni şəkildə, hərflər də aididir. Elm və din tarixində məşhur olan bu cür cərəyanlar eramızdan (miladdan) 3 min il əvvəl Qədim Misirdə mühüm yer tutub. Burada Hermetizm və ya Hermesçilik xüsusi qeyd olunmalıdır. Misirlilərin Hermesini yunanlar "Hermes Trimegistus" (Üçqat böyük Hermes) adlandırmışlar. Bu dini-mistik inanca görə, həqiqəti bilmək istəyən insanlar ağır sınaqdan keçməlidir. Yunanlar yazır ki, bu sınaq meydani yer altında xüsusi gizli mağaralardan ibarət olub. Burada qeyri-adi dərəcədə mürəkkəb sınaqlardan keçənlərə (atəşdən və şəhvət sınağından keçmək, məzarda qalmaq...) kahinlər axırinci otaqda divarında müqəddəs heroqliflər və müqəddəs rəqəmlərlə yazılış 22 sırrı açırdılar. Bu sırrı bilənlər artıq ruhun ölməzliyini başa düşür və belə deyək ki, onların ruhu (ışığ) yerden ayrıılır və göye yüksəlməyə başlayırdı. Yer - bu ölümlü məkan birinci, Saturn isə axırinci - yeddinci təbəqədir -ölümüzlükdür. Aralıqda ruh digər planetlərdə saflaşa-saflaşa kamilləşərək növbəti pilləyə yüksəlir. Yeni misirli kahinlər rəmzlərlə - heroqliflər və rəqəmlərlə ilahiləşdirilmiş dini-mistik bir nəzəriyyə yaradmışdır. Əslində yunan sözü olan "heroqlif" köhnə Misir dilindən yunançaya tərcümədir və "müqəddəs şəkil" deməkdir - "hireo" - müqəddəs, "glyphikos" - oyma. Düşüncəni

ifadə edə bilən bu ideoqramlar içinde səs ifadə edən 24 hərf də vardi. Misirlilər hərfər və rəqəmləri (ümumiyyətlə, riyaziyyatı) müqəddəsləşdirmişdilər. Doğrudan da əgər düşüncəni, məntiqi, hesabi, hissi, ehtirası bu hərfər və rəqəmlər vasitəsi ilə ifadə eləmək mümkün olurdusa, bu, insanlara qəribə görünəməli idi. Bu hadisə bu gün hətta bizə də qəribə görünürsə, elmin və tənqid dəşüncənin o qədər də inkişaf etmədiyi həmin dövrə dəha qəribə görünəməli və mistisizmin geniş yayılmasına səbəb olmalı idi.

Hermesçiliyə aid kopt, yunan və latınca yazılmış kitablar xristianlıqda təsir etmişdi. Əreb dilinə də təcümə edilib yayılmışdı. Bu cərəyan

harmoniya deyilir. Yəni notların birinin digərinə nisbetən səs uzunluğunun nisbəti məlumdur - bunların hamısı kəsr ədədlərdir (müsiki dilində: oktava intervalı 2:1, kvinta 3:2, kvar-ta intervalı isə 4:3 nisbətindədir). Pifaqor bunu kəşf etməklə rəqəmlərin möcüzəsini nümayış etdi.

Pifaqor kainatı da rəqəmlər vasi-təsi ilə təsvir eləməyə başladı və kainatın belə bir modelini qurdı:

Birincisi, planetlər Yerdən nə qə-dər uzaqdırsa, o qədər də sürətlə fırlanır. Yəni yerdən uzaq olduqca fırlanma süreti də böyükdür.

Ikinci, planetlər səs çıxara-çı-xara, mahni oxuya-oxuya gəzirlər, bu sferaların müsiqisidir, harmoni-yasıdır.

Təcrübədən məlumdur ki, sa-pandın qolu nə qədər uzun olsa və onu nə qədər çox fırlatsaq, o qədər də çox səs çıxar. Pifaqor fikirləşirdi ki, planetlər də səs çıxarırlar və bu səs onların Yerdən məsafəsi ilə əlaqəlidir. Yəni planetləri də idarə eləyən qüvvə, mahiyyət riyaziyyatdır. (Musiqi özü də riyaziyyatın bölməsi hesab edilirdi). Pifaqorun dövründə dörd elm - buna kvadrium deyildər - hesab, həndəsə, müsiki və astronomiya birləşərək bir elm olmuşdu. Əslində isə astronomiya və müsiqinin mənası və mahiyyəti həndəsə və hesaba bağlanmışdı. Yəni hər şey rəqəmlərdə təzahür edir, rəqəmlərlə izah olunurdu. Pifaqor bura əxlaq, siyaset və dini də daxil edir və bunların hamısına matemalar, yəni elm deyirdi. "Matematika" sözü də bundan əmələ gəlib, "Matematika" sözü-nü elmə Pifaqor getirib. Deyilənə görə, Yerin küre şəklində olduğunu da ilk dəfə (?) Pifaqor söyleyib. Belə bir fikir də var ki, "fəlsəfə" terminini də ilk dəfə Pifaqor işlədib. Pifaqor siya-sətə də qarışdı, İtaliyanın cənubunu öz təsiri altına aldı, sonra isə öz tele-bələri ilə oranı tərk etmək məcburiyətində qaldı. Pifaqorçulara görə mülk ortaqlı idi.

Yəni qədim Yunanıstanda da rəmzlər, xüsusilə rəqəmlər qeyri-adi

dərəcədə böyük rol oynamışdır. Platon bir az da irəli getdi. O deyirdi ki, hər şey - gözəl gördüyüümüz dünya ideal-riyazi dünyasının, əsil dünyadan kölgəsidir, proyeksiyasıdır. Hər şey nəzəri cəhətdən qurulmalıdır, təcrübəyə əsaslanmaq ayıbdır. Hər şeyi məntiqi surətdə isbat etmək lazımdır.


Fəlsəfəni bizə öyrədəndə Platonu bir qədər Aristotelin kölgəsində saxlayırdılar. Amma riyaziyyat nöqtəyi-nəzərindən Platon çox böyük iş görüb. Platon nəzəri metodun, aksiomatik üsulun vacibliyini öne çək-di, onun nə demək olduğunu anlat-di. Əgər Platon olmasayıdı, Euklid də elə tezlikle olmazdı. Eramızdan üç əsr əvvəl Euklid bizə aksiomatik əsaslı həndəsə qurdı, qeyri-adi də-rəcədə isbatlar eledi. Bu, Platon - Pifaqorçuluğun uğuru kimi də qiy-mətləndirilə bilər. Əslində, dövr, zaman çox dəyişsə də, Kepler və Nyu-ton da bu Pifaqorcu -Platonçu cərəyanın davamçıları hesab oluna bilər.

Orta əsrlərdə hərflərlə rəqəmlər arasında bağlılı qurmaq və bu yolla şərhələr vermek geniş yayılmışdı. Yəhudilərin Kabbalizmi (Kabalacılığı) buna əsaslanırdı. 22 İbrani hərfə qarşı tekliklər - 1-9, onluqlar - 10-90 və yüzlüklər - 100-400, yeni 22 rəqəm qoyulurdu. Rəqəmlər üzərində oynamaqla sözlər, adlar şərh edilir-di. Bunun üstündə qırğınlar, davalar da olurdu; dini-mistik cərəyanlar ek-sər hallarda siyasi xarakter daşıyır, hakimiyət, elahiddəlik iddiasına yol açırdı.

Hermetçiliklə bağlı kitablar ərəb dilinə tərcümə olunaraq İslam dün-yasında yayıldı. 28 ərəb hərfinə qarşı 1-9 tekliklər, 10-90 onluqlar, 100-900 yüzlüklər və 1000 minlik qarşı qoyulaq "əbcəd hesabi" meydana çıxarıldı. Məsələn, "Allah" sözününə əbcəd hesabında 66 qarşı qoyulurdu ( $A+L+L+H=1+30+30+5$ ). Başqa cür qarşıqomalar isə fərqli, əlavə əbcəd hesablarına getirib çıxarırdı. Bu ideyaların inkişafı və məqsədə - dini

mistikaya uyğunlaşdırılması sonrakı bir çox hadisələrə təkan verdi və bi-zə çox yaxın olan, bugünkü mövzu-muz olan hürufizm kimi cərəyanların meydana çıxmamasına imkan yaratdı.

Qeyd etdiyimiz kimi, azərbay-canlılar hürufilik dedikdə Nəsimini yada salırlar. Əslində isə bu cərəya-nı yaranan və ilkin müddəalarını ve-



rən Fəzlullah Astrabadi (Nəimi), onu sistemləşdirən, nəzeriyə halı-na salan isə onun tələbəsi (və qızının eşi) Əli əl-Əla olmuşdur.

Nəsib Göyüşov bu sahədə xeyli iş görmüş alimdir, Əlyazmalar İnsti-tutunda çalışır. Məruzə üçün sözü ona verirəm.

## HÜRUFİLİYİN QAYNAQLARI ÇEŞİDLİ VƏ ZƏNGİNDİR

**Nəsib GÖYÜŞOV,**

*filologiya elmləri namizədi:*

-Orta çağlarda islam sivilizasiya məkanında önemli yer tutan təsəvvüf və irfan olduqca nüfuzlu bir dini-ideoloji, ictimai-tarixi, əxlaqi-mənəvi və əqli-məfkurəvi cərəyan olmaqla təzadlı, mürəkkəb, çoxşaxəli və özünəməxsus inkişaf yolu keçmiş, həm rəsmi dini qurumlar və islam

elmləri, həm də başqa elmi-felsəfi baxış və təlimlərlə qarşılıqlı faydalama, kəskin mübahisə və mücadilə şəraitində təkamül tapmış zəngin bir məktəbdür. Ayrı-ayrı təlim və cərəyanlarla təsəvvüf arasında olan çeşidli fikir ayrılığı və ittilaflar neticəsində, bu yeni məktəb həm təriqətlər şəklində təşkilatlanma baxımından ayrıca qurumlar kimi geniş fəaliyyət şəbəkələri yaratmış, həm də öz baxışlarını Qur'an, hədis, təfsir, kəlam, fiqh və başqa dini etiqad qaynaqlarında təsbit olunmuş princip və dəyərlərlə, eyni zamanda əxlaqi-mənəvi, psixoloji-ictimai və elmi-felsəfi baxımdan əsaslandıraraq müstəqil nəzəri təlim və məktəb ortaya qoymusdur.

Təsəvvüf və irfan ele islamın klassik təkamül dönməndə təşəkkül tapmağa başlamış, həm rəsmi dini qurumların təbliğ etdiyi təlimlərlə, həm də o zaman geniş yayılmış peripatetik felsəfə və başqa elmlərlə ciddi mübahisəyə girişmiş, bir növ onlara rəqib və alternativ kimi çıxış etmişdir. Bu səbəbdən təsəvvüf və irfan çeşidli ittihamlarla üzbeüz olmaqla yanaşı, öz müxaliflərinə cavab vermek və baxışlarını müxtəlif yönlərdən əsaslandırmaq üçün, qarşı tərəflərin bütün nəzəri əsaslarını və təbliğat üsulunu dərindən mənimseməkələ tam hazırlıqlı şəkildə və özünəməxsus məntiq və düşünçə tərzi ilə polemikaya girişmişdir. Elə buna görə, bəzi ifratcil təmayülər istisna olmaqla, sonradan həm dini təsisatlar və ruhani təbəqəsi, həm də filosof və məntiqçılardır bu cərəyanla barışmalı olmuş, nəticədə islam dünyasında gerçəkliyə baxış usulları dar təəssüb çərçivəsindən çıxaraq genişlənmiş, təsəvvüf və irfan isə həm dini etiqad məsələlərinin fərdi-ictimai, elmi-psixoloji, felsəfi və əxlaqi-mənəvi baxımdan da-ha aydın və tutarlı şəkildə şərhinə və əsaslandırmasına, həm də elmi-felsəfi baxışların yeni istiqamətdə inkişaf və təkamülünə, həmçinin ədəbi prosesin yeni zengin estetik dəyərlərlə dolu maraqlı və məzmun-

lu bir məcraya yönəlməsinə səbəb olmuşdur.

Hürufilik təsəvvüfdə böyük təriqətlərdən sayılmasa da, təzadlı və mübahisə ilə dolu baxışları ilə seçilən ifratcil bir firqə kimi teymurilər dövründə yayılmış, lakin kəskin ittihamlarla üzləşdikdən sonra yaşamını davam etdirə bilməmişdir. Hürufiliyin qaynaqları çeşidli və zəngindir, onlar bütün qaynaqlardan aldıqları məlumatları öz məfkurəsinə uyğun yozmuş, bunun üçün hər cür əsula əl atmış və hətta uydurmalarına yol vermişlər. Hürufiliyin əsas qaynaqlarını belə xülasə etmək olar:

1. Yeni peyğəmbərlik iddiası və

fi ona əlavə olunaraq mükəmməl olur. Qur'an Məhəmmədin dili və ərəb qövmünə aiddir, fars dili isə Al-lahın üstünlük bəxş etdiyi başqa bir qövmün dilidir. Hürufilər hətta Cum-yə surəsinin 3-cü ayəsindəki «sonra gələnlər» (axərin) sözüne istinad edərək iranlıların nəzərdə tutulduğunu iddia etmişlər.

2. Bu telim şia və mehdicilik hərəkatından daha çox faydalananmışdır. İslam tarixində rəsmi dini-siyasi qurumla müxalifətdə olan şia cərəyanları (batiniyyə, qərmətilər, nəsiriyə və Mehdi tərəfdarları) öz ideyalarını gizli şəkildə yaymış və təqib olunmuşlardır. Hürufilər Adəmə ilahi



islamin təzələnməsi fikri. Bu iddia önce ərəb bölgəsində, sonra isə Iran mühitində olmuşdur. Hürufilər Məhəmmədi (s) sonuncu peyğəmbər kimi qəbul etsələr də, dinin təzələnməsini Fəzlullahın adı ilə bağlamağa cəhd göstərmişlər. Fəzlullahə görə o, Adəm, İsa və Məhəmməd (s) kimi Allahın xəlifəsidir, aləmin nicat yolu onda birləşir. Quranda fəzlullah (Allahın fəzli) sözü çox işlənib (Bəqəre: 64; Nisa: 85; Məidə: 54). O, bundan istifadə edərək Allahın onda təcəssüm etdiyini iddia edib. Hürufiliyə görə, ərəb hərfəri 28-dir, 4 fars hə-

sifətin verilməsi ideyasını nəsiriyə firqəsindən əxz etmişlər. Onlar Mehdinin Iranda zühr edəcəyini iddia edərək onun Fəzlullah simasında gələcəyini söyləmişlər. Onların nəzərində Mehdi ilahi mahiyyətə malikdir. Hürufilər Əli (ə) haqqında qeyri-adi etiqada malik idilər. Onların iddiasına görə o, Allahın substantiyası ilə temasda olmuşdur. Həzrəti-Əli Adəmin məzheri və nöqtə sahibidir, «əlif»dən «ya»ye kimi bütün hərfərin qaynağı nöqtədir. Əli (ə) bütün peyğəmbərlərlə gizli gəlmiş, Məhəmmədlə (s) əyan olmuş-

dur. Övliyaların sərvəri olan Əli (ə) 28 və 32 hərfin sırrıdır. Onlar hətta Həzrəti-Əlini Allahın sıfətləri ilə tərifləmişlər.

Hürufilər xristianlıqdan və Məsih obrazından çox faydalanmışlar. Fəzlullahın ilk vəhy qanağı Yuhənnanın «İncil»i olmuşdur: «Əvvəlcə söz var idi, söz Allahın yanında idi, söz Allah idi». Fəzlullahha görə Məsih Allahın kəlməsi, özü isə göylərə çəkilmiş İsanın yenidən zühurudur; yəhudilər və xaçpərestlər bu zühura inanırdılar, lakin Məsih zühur etmədi və Fəzlullah onu əvəzlədi [8]. Bu təlimə əsasən Allahı tanımağın əsası sözdür, söz mənadan qabaqdır.

4. Hürufilər yəhudi etiqadından çıxış edərək «Allah insanı öz surətində yaratdı» hədisini əsaslandırmış, neoplatonizme istinad edərək mahiyyəti şeylərdən önce bilmış, öz astronomik, kosmoloji və fəlsəfi baxışlarını qismən «Əxvanüs-səfa» və ismlili təlimində bəhrələnərək əsaslandırmışlar. Onlar hərfərin və rəqəmlərin rəmzi yozumunda çeşidli qaynaqlara əsaslanaraq onları özünəməxsus bir tərzdə təqdim etmişlər.

5. Hürufililik təsəvvüfdə Hüseyin Mənsur Həllacın ideyalarından daha çox faydalansa da, ondan fərqli mülahizələri ilə etiraza səbəb olmuşdur. Bu firqə böyük sufi filosofu, vəhdəti-vücud təliminin banisi Mühyiddin İbn Ərəbinin düşüncələrindən faydalamaqla yanaşı öz ifratçı yozumu ilə büt pərəst panteizme meyllənmiş, İbn Ərəbinin kamil insan, nübüvvət (peyğəmbərlik), vilyət barədə konsepsiyasını isə öz rühuna uyğun dəyişdirmişdir.

## RƏQƏMLƏR ÜZƏRİNDE OYUN

Hürufilər öz müddəalarını nəzəri baxımdan əsaslandırmaq üçün məharətlə rəqəmlər üzərində oynamışlar ki, bunların bir qismini nəzərə çatdırmaq yerinə düşər:

1. Fəzlullah öz adındaki «zad» hərfinin əbcəd hesabı ilə 800-ə bərabər olmasından bəhrələnərək ye-

ni əsrədə islamın təzələnməsi zərurətini irəli sürdü.

2. Ərəb hərfərinin sayı 28-dir, buraya 4 fars hərfi əlavə olunur və yazı təkmilləşir. İnsanda da önce 28 diş, sonra isə daha 4 diş çıxır.

3. Dünya 6 gündə xəlq olunur və aləm 4 ünsürdən ibarətdir.  $6 \times 4 = 24 + 4$  fars hərfi = 28. Bu da ərəb hərfərinin sayına və ayın mənzillərinə bərabərdir. Başqa hesaba görə, 7 (həftənin günləri)  $\times 24$  saat = 28 (ərəb hərfəri)  $\times 6$  (xilqətin günlərinin sayı).

4. Hədisə görə mələklər Adəmin torpağını 40 günə yoğurmuşlar. Sufi-

rə edərək onu ay planetinin 28 mənzili ilə əlaqələndirmiştir. İki əldə olan barmaqların bəndi 28-dir.

6. Bürcərin 360 dərəcəsi vardır, bu rəqəm belə alınır: 32 (fars hərfəri) + 28 (ərəb hərfəri) =  $60 \times 6$  (xilqətin günləri) = 360.

Hürufilərə görə Adəmin surəti və nitqi fələklərdə, ulduzlarda, göylərdə, behişt və cəhənnəmdə vardır.

7. Adı namaz 17 rükət + səfər namazı 11 rükət = 28 ərəb hərfi; adı namaz 17 rükət + cümə namazı 15 rükət = 32 fars hərfi. Kəbədə qara daş ətrafında 7 dəfə dövretmə surətdə olan 7 xətle bağlıdır. 28 dəfə dövretmə (ərəb hərfəri) + 4 ünsür = 32 (Allahın kəlmələrinin rəmzi).

8. Fatihə surəsindəki ayələrin sayına «Bismillah» əlavə etməklə 7 rəqəmi alınır. Hürufilər bunu «kənz» (xəzinə) adlandırmışlar. Fatihə surəsi və iki dəfə nazil olan 7 ayə (səbül-məsani) xilqətin günlərinə dələlet edir. Bu isə «kaf» və «nun» hərf birləşməsi ilə bərabər tutulur, belə ki, Allah dünyani bu sözle yaradıb.

9. Fəzlullahın belə bir fikri də vardır: «Bütün göy kitablarının sırları əzəmetili Qurandadır, Quranda nə varsa Fatihə surəsində, burada nə varsa «Bismillah» sözündə, onda nə varsa «be» hərfində, bu hərfdə nə varsa, onun altındakı nöqtədədir. Mən həmin nöqtəyəm».

Bu sayaq rəqəmlərlə oynamaq hürufilikdə geniş yayılıb.

## HƏRFLƏRİN GİZLİ RƏMZİ MƏNA QATLARI

Hərfərin gizli rəmzi məna qatlari öz kökü ilə Qur'ani-kərimdən qaynaqlanır, hürufilik sadəcə bu məsələni öz baxışları ilə uzlaşdırmağa girişmişdir. Hərf elm və mərifətin ilk ünsürü kimi batını məzmuna malikdir. Bir sıra Qur'an ayələri məhz hərfərlə başlayır:

1. Əlif, Lam, Mim (Bəqərə, Ali-İmrən, Ənkəbut, Rum, Loğman, Səcdə);

2. Ha, Mim (Mumin, Fussalət, Zuxruf, Duxan, Casiyə, Əhqaf, Şu-



lər buna görə çillədə 40 gün xəlvətə çəkilirlər.  $40 \text{ gün } \times 24 \text{ saat } = 960$ . Bu rəqəmin başqa çözümü belədir: 32 fars hərfərinin ümumi sayı  $\times 16$  (4 fars hərfi  $\times 4$  ünsür) = 512; 28 ərəb hərfi  $\times 16$  = 448; 512 + 448 = 960.

5. Fəzlullah insan surətindəki yeddi xəttə (baş tükü, iki qaş, dörd sərənət, iki kiprik) və yeddi deşiyə (iki quş, iki göz, iki burun və bir ağız) işa-



ra);

- 3. Ta, Sin, Mim (Şüera, Qesəs);
  - 4. Əlif, Lam, Re (İbrahim, Nicr, Hud);
  - 5. Kaf, Ha, Ya, Eyn, Sad (Məryəm);
  - 6.1. Ha, Mim
  - 6.2. Eyn, Sim, Qaf (Şura).
- Bəzi surələrin adları hərfələr verilir:  
Ta Ha, Ya Sin, Sad, Qaf, Nun.

Bir sıra surələrdə hərfələrin ardınca bildirilir ki, bunlar Quranın ayələridir (Yunus: 1, Yusif: 1, Nəml: 2). Hərfələrin rəqəmle ifadəsi və batini mənası barədə Ibn Sina, Əbu Hamid Qeżali, Mühyiddin İbn Ərəbi və başqaları müəyyən mülahizələr söyləmişlər.

Hərf - rəmz və işaretdir, Allah kəlamını və elmləri açıqlayan və çatdırıran vasitədir. Ona görə hürufilərin hənbəlilər kimi hərfələri pərəstiş məqəmina yüksəltmək cəhdləri hikmət sahibləri və arıflər tərəfindən məqbul sayılmamışdır. Hərf və sözün zahirində batının keçməklə gerçəkliyi yetərinçə tanımaq olar.

İnsanın təsvirində də hədəf zəhirdən batınə keçiddir və bədii təxəyyüldə bu yönədə işlənən obrazlar heç də hürufilik ideologiyasının təbliğilə ilə bağlı deyildir. Hətta Nəsiminin bədii irləndə müşahidə edilən bir sıra təsvir vasitələri və obrazlar arifənə yozum incəlikləri ilə seçilərək sif-

hürufilik baxımından yozulmur. Xətai və Füzuli şeirində insanın zahiri təsviri ilə bağlı işlənən rəmzlər isə hürufilikdən kənar ümumi arifanə düşüncə tərzi ilə bağlıdır.

Islam mədəniyyətində xətt və yazının estetik yönümüz və rəmzi yozumu hürufilikdən kənar bir məsələdir. Burada xətt ruhun həndəsəsi sayılır. Xətt və yazı insanın iç dünyasının və ruhunun ifadəcisiidir.

Bütün hərfələr və xətt nöqtədən başlayır, nöqtə varlığın və həqiqətin başlanğıcı olmaqla bütövlük, vəhdət və sonsuzluq rəmzidir. Nöqtə həm də qeyb aləminə işaretdir. Kainatın yaranması Xalığın pərgarının dövretməsi kimi təsəvvür edilir.

Bütün hərfələr nöqtələrdən təşkil edilir və nöqtə vəhdət nişanəsi olaraq bütün varlıq aləminin qaynağıdır, yazı isə çoxsaylı varlıq nümunələrinin - yəni kəsrət aləminin təmsilçisidir. Nöqtə həm də sabitlik nişanəsidir. Füzuli demişkən:

*Ey könül, çox seyr qılma,  
günbədi-dəvvar tək,  
Sakin olmaq seyrdən yey,  
nöqteyi-pərgar tək.*

Əlif ilkin hərf olmaqla rəqəmle bir ədədini ifadə edir və düzxətli şəkilə malikdir. Əlif varlığın başlanğıçı olmaqla bir Allaha işaretdir. «Be»

ikinci hərf olmaqla «bismillah» kəlməsindəki açılış hərfdir, onun altın-daki nöqtə xilqətin başlanğıc nöqtəsi sayılır. «Be» hərfi maili halda olur, bu isə əlifa (Allahın birliliyinə) səcdə rəmzidir. «Vav» (və) hərfi vəhdət ilə kəsrət aləmi arasında əlaqə yaradır. İnsan özü bütün həqiqətlərin yazılı toplusu və yiğcam nüsxəsi hesab olunur. İbn Ərəbiyə görə kainatda nə varsa insanda xülasə olunur. Ona görə insanın zahiri təsvirində batini rəmzi yozumlar axtarılmışlar. Ağızın zərifliyi və danışq qabiliyyəti «mim» hərfi ilə, gözlər «sad» və ya «eyn» hərfi ilə, xal - nöqtə ilə, qədd və qamat - əlif hərfi ilə verilir. Hərfərin rəmzi yozumları bektaşılık fırqəsində də müşahidə edilir:

Əlif - yeganə həqiqət

Ta - tələb (haqqın tələbi)

Re - riyazət (nəfsi qoruma)

Ye - yol, təriqət

Qaf - qənaət və haqqaya yaxınlaş

Te - təslim (haqqaya təslim olmaq)

Lam - pak ilahi bilgi

Ha - ilahiyyə işarə

Huvə - O (Allah)

Əlif ilk hərf olaraq bir Allaha və yeganə həqiqətə işaretdir. Yunus Əmrə dörd səmavi kitabın bir əlidə ifadə olunduğunu söyləyir:

*Dörd kitabın mənəsi,  
Bir "Əlif"də cəm olub.*

«Mim» hərfi Məhəmmədin (s) nuruna işaretdir, onun rəqəmle ifadəsi 40-dir. Islam fəsəfəsinə görə, varlıq aləmi külli əqlənə insana qədər təkamül prosesində 40 mərhələ keçir. Sufi və dərvişlər çillədə 40 gün xəlvətə dalaraq öz batının haqqaya yaxınlaşdırırlar.

Quranda qələm və yazı müqəddəsləşdirilir və and yeri sayılır (Qələm: 1; Ələq: 4-5). Qələm Allahın yaratdığı nur və ya külli əql ilə bərabər tutulur. Qələm elm və həqiqətəri bəyan və təsvir edir. Göydə və Yerdə nə varsa Kitabda yazılıb (Hud: 6; Hədud: 22). Qələmlə yanaşı lövhə də vardır, birincisi Allahın kodlaşmış yiğcam elminə, lövhə isə

geniş elminə işaretdir. Bilik və düşüncənin ifadəsində hərf və sözlər önemli yer tutur.

**Nəsimi:**

*Əqli-küll, ərşü kürsi, lövhü qələm  
Çar ünsürlə asimandır söz.*

**Füzuli:**

*Lövhü qələmi müzəyyən etdin,  
Kürsi ilə ərşı rövşən etdin.*

Hərf elmin ilk ünsürü olduğu üçün önemli rəmzdır və batini mənaya malikdir. Xilqətin yaranışının əsasında Allahın «Ol!» əmri dayanır (Bəqərə: 117; Ali-İmran: 47; Ənam: 73; Nəhl: 40) ki, bu da «kaf» ilə «nun» hərf birləşməsi ilə ifadə olunur.

**Nəsimi:**

*Kafu nundan vücuda gəldi cahan,  
Əgər anlar isən əyandır söz.*

**Füzuli:**

*Gər kaf ilə nundan oldu aləm,  
Aya, nədən oldu kafu nun həm?*

Xətt və yazı naxış-bəzək işlərinə və memarlıqda, xüsusiylə məscid və ziyarətgahlarda geniş işlənir, çünkü o, diqqəti geniş fəzaya, son-suz kosmoloji düzənə və müqəddəs mələkut aləminə - Haqq ilə mənəvi-ruhi ünsiyyət məqamına yönəldir.

**TƏSƏVVÜF VƏ İRFANIN  
BİR SIRA İDEALLARININ  
ƏKS-SƏDASI**

Hürfilikdə təsəvvüf və irfanın bir sıra ümumi ideallarının əks-sədasi eşidilir və bu daha çox bədii-estetik özünüifadə tərzində özünü göstərir ki, buraya dünya düzəni, vəhdəti-vücad və insan amili daxildir.

İrfanda belə bir dünya düzəni vardır: yeganə həqiqi varlıq Haqqdır, ondan savayı nə varsa aləm sayılır. Ən uca, hissələrin və ağılın yetişə bilmədiyi varlıq mərtəbəsi Lahut adlanır, bura Allahın vahid substansiya və əhdiyyət mərtəbəsidir. Haqqın ilk dəfə yaratdığı xilqət külli əql,

qələm və ya nur adlanır. Buna Haqqın elm və vəhdaniyyət mərtəbəsi deyilir.

Aləm iki qisimdən ibarətdir:

1. Qeyb, batin və vəhdət aləmi (əmr aləmi).

2. Şəhadət, zahir və kəsrət aləmi (xəlq aləmi).

Birinci aləm mütləq qeyb və ruhlar dünyasından ibarətdir. Ruhlar aləmi özü iki qismə bölünür:

1. Cəbərut aləmi (külli nəfs və ağıl).

2. Mələkut aləmi (məsləl aləmi).

Mülk adlanan ikinci aləm də iki qismə ayrıılır:

1. Ülvi aləm (Göy aləmi - Ərş, Kürsi, fələklər, planetlər və ulduzlar).

2. Süfli (aşağı) aləm - cismani yer aləmi, dörd ünsür və üç törmə varlıq (berk maddə, bitki, heyvan).

Ən sonuncu xilqət insandır, ancaq insanın maddi varlığı mülk aləminə. Ruhu isə mələkuta aid edilir. Ariflərə görə öncə metafizik anlam olan külli əql və ya Məhəmmədin nuru, sonra isə bütün kainatda olan varlıqlar bu nurdan yaranır. Burada kamil insan məsələsi ortaya qoyulur: insan varlığın en mükemməl nüsxəsidir, ruhuna və ali sifətlərinə görə haqqdır, cisminə görə xəlqdir. Bütün varlıqların toplusu onda xüla-sə olunub. İbn Ərabiyə görə həqiqət birdir, onun batini Lahut (İlahi), zahiri isə nasutdur (insan). Kamil insan haqqın kamil surəti, ilahi sifətlərin aynasıdır. Qur'aşa görə insan Haqq-a ən yaxın xilqət olmaqla Allahın yer üzərindəki xəlifəsidir. Hədise görə kainat və fələklər kamil insana xətit yaranıb.

Bu təlimə görə, varlıq dairəsi iki qövsdən ibarətdir: birincisi - enmə qövsü (nüzül və ya tənezzül) ki, Lahutdan başlayaraq nasutla (insanla) bitir. İkincisi əks istiqamətdə olan yüksəlik qövsüdür (süud və ya üruc) ki, insandan başlayaraq Haqq ilə bitir. Kainatın və bütün varlıq mərtəbələrinin yaranması və aşkar olması

təcəlli məfhumu ilə verilir. İlkin təcəlli substansiyadan başlayır və nur yaranır, sonrakı mərhələdə isə başqa varlıqlar yaranır. Zərrəciklərdən tutmuş kehkeşana kimi bütün kainat Haqqın ad və sıfətlərinin zahiri aləmdə təcəlli nişanəsi hesab edilir. Heç nə Haqqdan ayrı deyil, hər şey Onunla bağlıdır və bu dialektik münasibət vəhdəti-vücad təlimi əsasında qurulur: hər bir varlıq nümunəsində Haqqın calal (qudrət) və camal sıfətlərinin nişanəsi vardır. Hər bir şəxə substansiya baxımından baxdıqda Haqqdır, zahiri aləmdəki təcəlli baxımından yanaşıqdır isə xəlqdir. Yeni xilqətdə Xalıqın nişanələri olsa da, Xalıqla bərabər tutulla bilməz. Arif sənetkarlar bu incəliyi nəqqaş - nəqş qarşılaşması ilə ifadə etmişlər. Allah dünyası xəlq edən bir nəqqaşdır, bu naxışlı dünya nəqqaşından ayrı ola bilməz, ancaq naxış nəqqaşla bərabər olmaz.

Təsəvvüf və irfanda insan amili dünya düzənində önemli yer tutduğuna görə, onun zahiri təsvirində batini rəmzi məna qatlari axtarmaq bir ənənə şeklinde davm etmişdir. Bir sıra ariflər, o sıradan, Əhməd Qəzali (v. 520/1126), Eynülgüzzat Həmedani (492/1098-525/1131), Fəxrəddin İraqi (v. 688/1289), Ovhəddin Kirmani (v. 635/1237) məcazi gözəlli həqiqət üçün körpü bilmışlər. Onların nəzərində zahiri camal batini camala yetişmək üçün yol və vasitədir. Hürufilikdə camalpərəstlik həmin düşüncə tərzinin dava-mıdır. Burada üz həqiqətlərin təsvir və əks olunduğu bir səhifə dəyərin-cədir. Ancaq həqiqə ariflər camalpərəstliyi məqbul saymamışlar. Bundan başqa, məşhur sufi şairi Şah Qasim Ənvari (757/1356-837/1433) hürufiliye meyl göstərməkdə təqsirləndirmişlər ki, bu ittiham əsassızdır. İnsanın zahiri təsviri ilə bağlı rəmzlər Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-rəz» məsnəvisində açıqlanmışdır.

Təsəvvüfdə insan təsviri ilə bağ-

İl rəmzi deyimlər geniş işlənir və hətta təriqətə qoşulmayan ədiblər bədii özünüfadə üslubu kimi həmin rəmzlərdən faydalayırlar. Üz-saç qarşılaşması ən çox işlənən bədii təsvir vasitələri sırasındandır.

Üz - qəlbən aynası və mahiyyətidir, saf və aydın olduğuna görə Haqqın camal və lütf sıfətinin təcəlli məskəni sayılır. Üz vəhdət rəmzidir. Saç isə qırvım və qara rəngdə olub üzü - yəni vəhdəti örtür, onu pərdələyir. Saç dağının olmaqla maddi gerçəkliliyin çeşidli təzahürlerini ifadə edir. Bu isə vəhdət müqabilində kəsrət rəmzidir. Saçın qırvımı vəhdət yoluna çıxan aşiq üçün sınaq və tələ kimidir. Üz - iman, saç isə küfrün təmsilçisidir. Bu rəmzlər hürufiqliklə bağlı deyil:

Nəsimi:

*Rüxü zülfün bəyazılə səvadı,  
Biri küfrü biri iman deyilmə?*

Xətai:

*Məscidə varmaq nə hacət,  
dedim, ey zahid mana,  
Ruy ilə zülfün onun küfr ilə  
imandır mana.*

Füzuli:

*Küfri-zülfün salalı rəxnələr  
imanımıza.*

Nəsimi üzü «surəti-rəhman» bilir:

*«Üzünü surəti-rəhman oxurlar».  
«Üzündə surəti-rəhmani gördüm».*

Xətai:

*Kainati surəti-rəhmana təfsir etməyə,  
Ruh-i-qüdsi surəti-rəhminə gəlmışlardənəz.*

Qurana görə Haqqın vəchindən (substansiyasından) başqa nə varsa həlak olacaq (el-Qəsəs: 88).

Nəsimi:

*Əvvəlü axirdə üzündür, üzün,  
Surəti-Allah ilə rəhmansınız.*

Üz bütün həqiqətlərin yazılmış olduğu müşhəf - Quran ilə müqayisə edilir:

Nəsimi:

*Möcüzat əhli ki,  
yazısı ilə surətinə  
Lövhə-məhfuz ilə Qur'an  
dedilər, gerçəkmiş.*

Xətai:

*Ta camalın müşhəfin gördüm,  
əya nuri-ilah,  
Zikri-eşqin dildə daim  
virdi-Qurandır mana.*

*Həqiq bilir kim, rüxlərin şənində  
olmuşdur nazil,  
Ayəti-müşhəf ki,  
övraqı-kitab üstündədir.*

Füzuli:

*Müşhəf demək xətalır ol  
səhifeyi-cəmalə,  
Bu bir kitab sözüdür,  
fəhm edən əhli-halə.  
Nə bilər oxumayan  
müşhəfi-hüsün şərhi,  
Yerə göydən nə üçün  
endiyini Quranın.*

Quran həqiqətlərin yiğcam şəkil-də yazılılığı və eks olunduğu bir səhifədir. İnsan da öz mahiyyəti ilə Haqqın yaratdığı hər iki aləmi özündə cəmləşdirən yiğcam bir nüsxə, Haqqı yetərinə tanıyan və təmsil edən kamil varlıq nümunəsidir. Dün-yada olan bütün varlıq nümunələri və gözəlliklər Haqqın ayət və nişanələridir. Onun ən gözəl biçimdə (əhsənüt-təqvim) yaratıldığı, ona öz ruhundan damızdırığı, qəlbini özü üçün ayna etdiyi mükəmməl varlıq insandır. Haqqın bütün gözəlliklərinin şərhini bəsirət gözü ilə oxuyub anlamayan, əlbəttə, Quranın nə üçün endiyini bilməz.

Hürufilərin, özəlliklə də İmadədin Nəsiminin bir örnek kimi sığındığı obrazlardan biri Hüseyin Mənsur Həllacdır. Bu böyük arif və haqq aşığı öz ifratçı deyimlərinə, daha doğrusu, «ənəl-həqq» kəlməsinə görə

dara çekilib. Mənsur təsəvvüfün ilk qurbanı olmuş, öz düşüncə tərzinə görə ona yaxın olan Eynü'lqüzzat Həmədani də eyni tale ilə üzləşmişdir. Mənsurun təliminə görə, insan nəfsini paklaşdırmaqla öz zahiri cismani varlığını Haqqın vücudunda fəna edir. Bu mərtebədə onda Haqqdan savayı heç nə qalmır, o bütün vücudu ilə Haqqın məzherinə çevrilir. Mənsurun «ənəl-həqq» kəlməsi - «mən yoxam, məndə olan haqqdır» mənası daşıyır. Lakin onun rəqibləri onu üluhiyyət - yəni Allahlıq iddiasında ittiham etdilər. Ancaq böyük filosof və arıflər, Rumi və Xacə Nəsirəddin Tusi kimi şəxsiyyətlər ona bərəət qazandırlar. Qeyd edək ki, arıfanə məstlik halında deyilən vəcd dolu sözler şəhət adlanır. Nəsimi həmin şəhət tipli sözlərini böyük şövqle söylemişdir:

*Sirri-ənəl-həqq söylərəm,  
aləmdə püñhan gəlmışəm,  
Həm həqq derəm, həqq məndədir,  
həm xəmti-insan gəlmışəm.  
Həm ayəti-rəhman mənəm,  
həm rəhməti rəhman mənəm,  
Həm vəhyi-mütləq söylərəm,  
həm nuri-yəzdan gəlmışəm.*

\*\*\*

*Mən mülki-cəhan,  
cəhan mənəm, mən.  
Mən həqqə məkan,  
məkan mənəm, mən.*

*Mən surəti-mənidə həqqəm,  
həqq,  
Mən həqqi-əyan, əyan mənəm,  
mən.*

*Mən zatü sifati-«küñ fəkan»əm,  
Mən ruh ilə can, can mənəm, mən.*

\*\*\*

*Fənayı-mütləq olmuşam,  
həqq iləyəm, həqq olmuşam,  
Kim ki, həqqi dilər budur çərəsi,  
Üşə çərəsi.*

**ÖNƏMLİ MƏQAMLAR**

Hürufiliyin mahiyyəti və rəmzləri ni araşdırarkən bir sıra önemli məqamlar diqqəti cəlb edir:

1. Hürufilik hərflərin rəmzi mənalıları və gizli məfhumları barədə mülahizələrini Quran, hədis və başqa ilkin İslam qaynaqlarından alaraq öz məsleyinə uzlaşdırılmışdır;

2. Bu fırqə «Əxvanüs-səfa», ismailiyə və ifratçı şəqollarından faydalananmış, Fəzlullahı peyğəmbər kimi təqdim etmişdir;

3. Bu fırqədə yəhudilik, neoplatonizm və isəvilik təliminin təsiri vardır;

4. Hürufilik öz fəlsəfəsində Hüseyn mənsur Həllac və İbn Ərəbinin təlimindən yararlanmış, lakin onların bazışlarını öz ruhuna uyğun yozmuşdur;

5. Bu fırqə başqa təsəvvüf qolları kimi həm rəsmi dini qurumlarla müxalifətdə olmuş, həm də öz siyasi-ictimai mövqeyi ilə etiraza səbəb olmuşdur. Mongol və teymurilər dövrü xarici istilaya qarşı müqavimət gücü kimi çıxış etmişdir.

6. Hürufiliyə və o cümlədən Nəsimiyə vurulan ittihamların kökündə həm dini ixtilaf, həm də ideoloji rəqabet və müxalifətçilik dayanır;

7. Ədəbiyyatda işlənən zahiri insan təsviri ilə bağlı rəmzləri birbaşa hürufiliklə əlaqələndirmək düzgün deyil. Bunların çoxu irfanla bağlı ümumi bədii təxəyyül lövhələridir. Hətta Nəsiminin şeirlərində birbaşa hürufilikdən doğmayan ümumi bədii tablolar yetərincədir.

**ƏSLİNDƏ HÜRUFLİK DƏ,  
NÖQTƏVİLİK DƏ, BƏHAİLLİK  
DƏ GUYA İSLAMA  
SÖYKƏNİRDİLƏR**

**Professor Hamlet ISAXANLI:**

-Çox sağ olun, Nəsib müəllim!

Mövzu çox genişdir, ona aid bütün sahələri məruzədə əhatə etmək çətindir. Amma müzakirə də deyilməmiş və ya mübahiseli tərəfləri or-

taya çıxarmaq üçündür. Mən hürufilik və onun banisi haqqında bir neçə kəlmə demək istəyirəm.

Sovet dövrü orta əslərdəki siyasi və ya ədəbi cərəyanlardan danişanda, adətən onu ya bir xalq hərəkatı ilə əlaqələndirir, yaxud da xarici istilaçılarla qarşı etiraz kimi təqdim edirdilər. Amma məlumdur ki, Fəzlullah (elmdə onu daha çox Astrabadı, Azərbaycanda isə Nəimi ləqəbi ilə tanıylar) qeyri-adi dərəcədə iddiyalı adam olub. Əslində, o, peyğəmberlik yox, az qala Allahlıq və ya en azı Allaha peyğəmbərdən da-ha yaxın olduğu iddiasında olub. "Cavidannamə"də deyir ki, "Məhəmməd peyğəmbər sonuncu peyğəmbərdir, peyğəmberlərin möhürüdür. Amma mən peyğəmbər deyiləm". Qədim dinlərde və mifologiyalarda Allah (və ya allahlar) insan və müxtəlif heyvanlar və s. cildində zühr edə bilər (buna "hü'lü" deyilir). İslam bu fikri qəbul eləmir. Fəzlullah isə deyirdi ki, mən o insanam ki, məndə Allah görünür, "Peyğəmberlər öyrənenib anlayıb iman sahibi oldular, mən isə daxildən qopan kəşf ilə əyan oldum, seçildim". Yəni özünü peyğəmberlikdən yuxarı sayırdı.

Məlumdur ki, Fəzlullah başlangıçda Xarəzmda yaşayıb, sonra İsfahana gəlib və 40 yaşında Təbrizdə olanda elan edib ki, "mənə vəhy gəldi ki, hərflərdə gizli və dərin mənalalar var" və beləliklə, bu mənaları açmağa girişib yeni dini hərəkatın binasını qoydu, hürufiliyi təbliğə başladı. Buna qədər isə onun en əsas işi yuxu yozmaq olub. Deyirdi ki, yuxuda mənə ilahi qüvvə verilir, açılmamış sirlər açılır. O, yuxularından birini danışaraq deyir: "Gördüm ki, göydəki en parlaq ulduzdan bir şúa gəlib mənim sağ gözüüm düşdü və mənim gözüm həmin şúa vasitəsi ilə ulduzu sordu. Mən ilahi gücü götürdüm və mənə dedilər ki, sən artıq quş dilini də bilirsən, elan eləməlisən ki, yeni dövr, yeni İslamin yeniləşməsi dövrü səninlə başlanır". Fəzlullahın çoxsaylı ardıcılıları, müraciətləri əmələ gəldi.

Hürufilik də, ondan sonra gələn nöqtəvilik də, bəhailik də başlangıçda guya İslama söykənirdilər. Əslində isə onlar ortodoksal İslamdan, Qurandan xeyli kənara çıxırdılar. Buna görə də, təqib olunurdular. Mənəcə, hürufilikdə, xalq hərəkatı olmaqdan çox, iddia, güc yığmaq, hakimiyyət uğrunda mübarizə, siyaset var idi. Bu, demək olar ki, bütün din-mistik cərəyanlara xasdır.

Qeyd etdiyimiz kimi, Pifaqorun özü də böyük siyasetlə məşğul olub. O, İtaliyanın cənubunda müridlərini yiğaraq o qədər gücləndi ki, bu bölge onun təsiri altında keçdi. Ar-tıq camaat yerli hakimiyyətə yox, Pifaqora tabe olurdu. Ona görə də onu ordu vasitəsilə qovdular və o, şimala getdi.

İkincisi, onu demək istəyirəm ki, hürufilərin ilkin mənbəsi, bildiyimiz kimi, "Cavidannamə"dir. Tədqiqatçılar Fəzlullahın 4 əsəri olduğunu göstərirler: "Cavidannamə", "Məhabbatname", "Ərşname" və "Vəsiyyətnamə". (Mütəxəssislərin fikrincə, o, sonuncunu 1394-cü ildə - öldürüldükdən əvvəl həbsxanada yazdı).

Əsas sistemli nəzəriyyə Fəzlullah tərəfindən qurulmayıb, onunku ("Cavidannamə") daha çox hərf, söz oyundur. Hürufilik nəzəriyyəsini quran isə Fəzlullahın birinci xəlifəsi sayılan Əli əl-Əla olub.

Fəzlullahın özü çox seyahət etməyib, Xarəzm və İranda, ömrünün sonunda isə Şirvanda yaşayıb. Miranşah onu Teymurləngin tapşırığı ilə həbs və sonunda edam etdirib. Fəzlullahın Miranşaha nifrət edən ardıcılıları Miranşah sözünün əvəzinə "Miranşah" (ilanların şahı) deyiblər.

Deyilənə görə, Fəzlullah Teymurləngə məktub göndərib ki, sən gal hürufiliyi qəbul elə. Toxtamışın qızına isə elçi göndərib ki, əger qızını mənə versən, sən də şöhrətlənərsən, mən də. Fəzlullahdan sonra Əli əl-Əla Qaraqoyunlulara yaxınlaşdır. Qara Yusifin (o, Miranşahı meğlub etmişdi) yanına gedib ki, bizim gözəl



hərəkatımızı - hürufiliyi öz himayəne götürür. Sonra isə Osmanlıya gedib. Bu dövrde Bektaşilər içinde hürufilik ideyaları yayılıb. Sonradan hürufilərin ən azı bir qismi bektaşılere qarışib. 1419-cu ildə Əli el-Əla da öldürdü. Məlumdur ki, Mehmet Fateh hürufiliyi meyl göstərib. Amma onun sarayında olanlar hürufiliyi yaxşı başa düşəndən sonra ora gələn hürufilərin hamisini asdırıblar.

Əli el-Əlanın da 6 əsərini qeyd edirlər. Bunlardan ikisi nəsrə yazılıb və hürufiliyin əsasları haqqındadır, dördü isə poetik əsərdir.

Burada hürufiliyin təsirlərindən də söhbət açdıq. Nəsib müəllim çox yaxşı qeyd elədi ki, onlar bektaşılıyə yaxınlaşıblar, müəyyən dərəcədə Bektaşılər öz ideyalarını veriblər. Mən istərdim ki, nöqtəviliyi də yada salaq. Hürufiliyin içindən çıxan (Fəzlullahın tələbəsi Gilanlı Mahmud tərəfindən əsası qoyulan) nöqtəvilik hürufiliyin özündən daha geniş yayıldı. Nöqtəviliyin tərəfdarları Hindistanda böyük Əkbərin sarayına gediblər, onun "İlahi dini"ni yaradmağa kömək ediblər. Şah Abbas Qəzvində nöqtəviləri həbs və qətl etdirdi. M.F.Axundzadənin "Aldanmış Kəvəkib" əsərinin süjeti gerçək tarixi hadisələrdən götürülüb. Saray

münəccimi Cəlaləddin Yəzdi "Şah 25-28 iyul 1594-cü ildə öldürüləcək" deyə fikir söyleyib. Buna əlac olaraq həbsde olan nöqtəvi dərvish Yusifi Tərkış-duz taxta çıxarılmış, təhlükeli günlər sovuşandan sonra kef çəkdiyi saraydan birbaşa edama aparılmışdır. Hürufilik sonrakı dövrdə özünü haralarda və nələrdə göstərdi - bu barədə də müzakirə açsaq çox yaxşı olardı.

\*\*\*

Sonra məruzə etrafında çıxışlar oluvudur və məruzəçiye coxsayılı suallar verildi.

### HÜRUFİLİK SUFİLİYİN BİR QOLUDUR

*Professor Camal MUSTAFAYEV:*

-Nəsib müəllim, çox sağ olun ki, gəlib bizim məclisimizdə çıxış etdimiz. Çoxlarımızı düşündürən maraqlı bir mövzuya toxundunuz. Ancaq açığını deyim, mövzu o qədər genişdir ki, onun mahiyətinə varmaq iddiasında olmaq çətindir. Bir müəllifin sözünü xatırlatmaq istəyirəm. O deyir: Sufiliyin mənasını açmaq iddiasında olan alim, görünür ki, özünün

qüvvəsini artıqlaması ilə qiymətləndirir. Yeni bu, müsəlman dünyasından, İslam dünyasından keçən elə bir ümmandır ki, onun əhatəsini ehtiva etmeye çalışmaq çox çətindir.

Hürufiliyə geldikdə, bu, sufiliyin bir qoludur. Ancaq maraqlıdır, Nəsimi hürufiliyin çox görkəmli nümayəndəsi olsa da, onun şeirləri başdan-başa sufiliyin əleyhinədir. O, hətta bəzən sufiliyi çox kəskin təqid edib, onlara iradalar tutub. Çünkü hürufilər, ümumiyyətlə, Allah, kainat və insani birlikdə götürürler. Hürufilər, xüsusən də Nəsimi tek insanın sıfətində Allahın təcəssümünü ifade etmək isteyirlər. Nəsimi dəfələrlə təkrar edir ki, insanın gözəlliyyində Quranın özü təcəssüm edir. Bəs bunun qaynağı haradandır? Hamlet müəllim Misirin qədim yunanlar üçün, ümumiyyətlə, dünya elmi üçün qaynaq olmasını çox gözəl qeyd elədi.

Platonun "Fedon" adlı bir əsəri var, - o, əsərlərini dialoq şəklində yazırdı, - burada o, vəhdətlə kəsirət arasında, yəni birliliklə (vahid) çoxluq arasında əlaqəni kəşf etmək iddiasında olub. O deyirdi ki, adamları necə inandıraq ki, bu qədər sonsuz müxtəliflikdə bir vəhdət var. İster idealizm, ister materializm, isterse də din olsun - hər hansı bir cərəyan-da axtarış həmişə vəhdət axtarışdır. Bu vəhdəti necə tapaq, necə ifadə eləyək - çoxluq və birlilik, yəni vahid.

Bilirsınız ki, yunan filosofları həmişə fikir mübadiləsi aparıblar. Elə "dialoq" da ordan gelir. O deyir ki, hərflərin düzülüşündə, onların ölçüsündə kainatın özünün mərtəbəsi var. Biz hərfləri kainata tətbiq eləyə bilərik. Necə ki, Pifaqor rəqəmlərlə kainatı izah əliyirdi, başqa bir alim kainatın mərtəbəsini hərflərin düzülüşündə görürdü.

Nəsib müəllimin də qeyd elədiyi kimi, Şərqdə bunun banisi Fəzlullah Nəimidir (Astrabadidir). Onunla bağlı mənim məlumatım sizinkindən fərqli olaraq tamam başqa cărdür.

Fəzlullah çox universal bir alim olub. Xüsusən astronomiya sahəsində dövrünün görkəmli bir alimi kimi tanınıb. Amma o, Teymurləng istilasından sonra müxalifətə keçdiyindən I Sultan Muradın vaxtında Türkiyədə edam olunub. Söhbət ondan gedir ki, Sultan Muradın vaxtında Fəzlullahın tərəfdarları Cənubi Azərbaycandan Türkiyəyə keçdilər. Çünkü təqib olunurdular, teymurilərə qarşı ciddi şəkildə müxalifətə idilər. Fəzlullah ora gedəndə Sultan Murad əvvəlcə ona bir mədrəsə verdi və o, mədrəsəyə rəhbərlik etdi. Amma Sultan Muradın çox böyük etimad göstərməsinə baxmayaraq Fəzlullahın tərəfdarları onun eleyhinə işləməyə başladılar, hakimiyət davası döydülər. Bunun motivləri elə Nəsiminin özündə də var. Buna görə də onu odda yandırdılar. Onun dövründə Yan Qusu da yandırdılar. Yəni o zaman etiqada qarşı çıxan hər kəsi cəzalandırırdılar.

Nəsimidə çox vaxt onu başa düşməklə bağlı qeyri-elmi bir şərhə rastlaşırıq. O, belə deyir:

*Kimsə Nəsimi sözün kəşf edə  
bilməz,  
Bu quş dilidir, Süleyman bilir  
ancaq.*

Digər şeirində isə deyir:

*...Bu hüt-hüt dilidir,  
bunu Süleyman dəxi bilməz.*

Deyirlər ki, Nəsimi dünyani Allahın kölgəsi hesab edirdi. Deyəsən, Nəsib müəllim belə dedi. Mən bununla barişmiram. Nəsimi çox dünyəvi, dünyanan bütün nemətlərinə vurğun bir şair olub. Elə ona görə də insan gözəlliyyini bu qədər ilahilaşdırıb. Allahı insanla, insanı Allahla qovuşdurub. Bu qovuşmada bir vəhdət idealına qovuşmağa çalışıb. Quranda da belədir: kim ruhunu dərk edirsə, Allahını dərk edir. Bu, o demekdir ki, dünya, insan Allah ruhunun ehtiva etdiyi bir varlıqdır.

Nəsimi deyir:

*Məndə siğar iki cahan,  
mən bu cahana siğmazam,  
Gövhəri laməkan mənəm,  
kövni-məkana siğmazam.*

Zamana, məkana siğışmayan bir varlıq, qüvvə var ki, o da Allahdır. Allahi vəhdət qəbul eleyən sufilər axirətə inanmirdilər. İki dünya söhbəti gedəndə Yerlə göy, zahirlə batın nəzərdə tutulurdu, axirətdən söhbət getmirdi. İnsanın zahiri dünyası onun batini dünyasının daşıyıcısidir.

Yaxud:

*Mənsur “ənəlhəq” söylədi,  
Həqdir sözü, Həqq söylədi.*

Burada üç “həqq” var: “Mənsur “Ənəlhəq” söylədi” - dedi: “Mən Allaham”. “Həqdir sözü” - tamamilə doğru bir sözü, “Həqq söylədi” - Allahın özü söylədi. Nəsimi başqa bir yerdə de deyir ki, “Nəsimi, bunu sən deməyibsən, bunu Həqq deyib”. Yəni insanın içərisində ruh dilə gelir. Ruh kamilləşəndə onun diliyle Allah danışır. Ona görə də, deyirlər ki, insanın öz ruhunu duymağı, öz ruhunu dərk eləməsi Rəbbini dərk eləməsidir, Allahını dərk eləməsidir.

Məhiyyət odur ki, insan ilahi varlığı özü ilə bərabər ucaltmaqla, doğrudan da, dünyanın əşrəfi olduğunu dərk eleyir. İnsan dünyanın əşrəfi olduğunu yalnız onunla təsdiqləyir ki, o, yalnız ruhuyla yaradır, ruhuyla düşünür, ruhuyla Allaha qovuşur. Dini kitablarda da deyilir ki, Allah insanı özünə bənzər yaradıb, insan ruhun daşıyıcısıdır. Yəni insan bütün varlıqlar içinde yeganə varlıqdır ki, ruhun daşıyıcısıdır. Onu özgə heç bir şəyə yaratmaq mümkün deyil. İnsanın Allaha bənzəməyi onun ruhi varlığındadır. Cismani varlıqla Allah bənzəmək mümkün deyil.

Son dövrə Avropada sufilərdən

çox yazılırlar. Hətta Avropada sufiliyi qəbul edənlər də var. Bizdə isə sufiliyi mövhumat səviyyəsinə endirənlər var. Mövhumat başqa şeydir, din, etiqad isə tamam başqa şeydir. Nəsiminin, Nəsiminin ideali vicdanı Allah səviyyəsinə qaldırmaq, vicdanı paklaşdırmaq idi. İnsanın öz vicdanına etiqadi, öz vicdanına inamı elə Allaha inamlı bərabərdir.

### NƏSİMİNİN İDEALLARI İLƏ FƏZLULLAHIN İDEALLARI TAMAMİLƏ EYNİ DEYİLDİ

**Professor Hamlet ISAXANLI:**

-Çox sağ olun, Camal müəllim. “Islam ensiklopediyası”nda belə bir fikir var: “Hürufizmi bəzən sufizmin qolu hesab edirlər, çox zaman da onu panteizmle eyniləşdirirlər”. Bu belə deyil. Burada söhbət birinci növbədə Fəzlullahdan və Nəsimidən, onların dünyagörüşündən gedir. Nəsimini Fəzlullahın yalnız şagirdi, davamçısı kimi qiymətləndirmək, məncə, məsələyə çox mexaniki yanaşma olardı. Onların müəyyən görüşlərində də, baxışlarında da fərqlər ola bilər və fərqlər var. Çünkü hər ne qədər olur-olsun Fəzlullahın yazı və hərəkətlərində özünün şəxsi iddiaları üzə çıxırı. Yəni siyasi və dini iddiaları var idi və əsərlərində də, həyatında da, haqqında yazılınlarda da bunlara yer verilib. Sonralar onun ardıcılıları və şagirdləri, xüsusilə Nəsimi və digər şairlər əslində hürufiliyi ideallaşdıraraq onu gözəlliye, insan qəlbinin böyüklüyünə, insanın Allahla yaxınlığına gətirdilər. Bu, sonrakı ideallaşdırma dövrü idi.

Nəsiminin idealları ilə Fəzlullahın idealları tamamilə eyni deyildi. Ona görə də sizin Nəsimiyə aid dediiniz gözəl fikirlərin, gətirdiğiniz misalların heç də hamısı, mümkün dərəcədən, Fəzlullahda olanlar deyil. Bu sözlərlə mən sadəcə müzakirə üçün ortaya fikir atıram.

## NƏSİMİNİN ÖZ NƏZƏRİYYƏSİ VAR İDİ

*Professor Camal MUSTAFAYEV:*

-Mənim məqsədim bu idi ki, hərf-lərin arxasındaki ilahi idealı, Allah idealını görək. Yəni bu ideal hər hansı fərdin, bütün varlıqların föv-qündə dayanır. Hərflərin arxasında Allah idealına yaxınlaşmağın və bu idealı özündə təcəssüm etdirməyin yolları dayanır.

İkincisi, əlbəttə ki, hər hansı cərəyanın yaradıcısı və tərəfdarları olur. Bu tərəfdarların heç də hamısı onun şagirdləri deyillər. Tərəfdarın öz fikri, öz nəzəriyyəsi ola bilər. Nəsiminin öz nəzəriyyəsi var idi. Doğrudur, hürfilik ona təsir eləmişdi, bunu heç kəs inkar edə bilməz. Amma Nəsimidə sufiliyin iki cərəyanı birləşmişdi. Birincisi, deyirlər ki, panteizm yoxdur, amma orada panteizm var. İkincisi, Nəsimidə monoxeizm də var. Əvvələ, belə başa düşmək lazımdır ki, monoxeizm idealını sona qədər davam etdirmək, onu mütləq bir nəzəriyyə kimi qəbul eləmək artıq panteizmə gətirib çıxarı.

Mənim burada dediklərim tam qaynaqlara əsaslanır.

**Şahin MUSTAFAYEV,**  
*tarixçi mütəxəssis:*

-Camal müəllim Nəiminin Osmanlıda edam edilməsi ilə bağlı çox maraqlı məlumat verdi. Bununla bağlı mənbəni göstərsə, yaxşı oları.

*Professor Camal MUSTAFAYEV:*

- Deyim ki, mən Nəsimini öten əsrin 60-ci illərinin sonundan tədqiq eləməyə başlamışam. Fakta, elmi qaynaqlara söykənmədən heç nə demirəm. Mən özüm bu barədə məqalə yazaram.

## ZÜHUR ELƏMƏK İDEYASI İSLAMDA DA VAR

*Solmaz RÜSTƏMOVA-TOHIDI,*  
*tarix elmləri doktoru:*

- Hürufilikdə Allahın insani-ləşdirilməsinə Isa peyğəmbərin, xristianlığın təsiri olubmu?

## Nəsib GÖYÜŞOV:

-Mən bu barədə qısa şəkildə de-dim. Fəzlullahın özünün əsərlərində var ki, həm yehudilərə, həm də xris-tianlara görə Isa Məsih zühr elə-məlidir. O, baş tutmadı, mən zühr elədim.

Zühr eləmək ideyası İslamda da var. Məsələn, Mehdinin zühuru. Bunun da təsiri olub. Yəni o deyirdi ki, Məsih zühr etmədi, onun yerinə mən zühr elədim. Deməli, hər halda bu ideyalardan məlumatlı olub.

*Professor Hamlet ISAXANLI:*

-Ümumiyyətlə, müxtəlif dinlər bir-birindən o qədər faydalayıblar ki, bunu tam anlamaq və izləmək mümkün olmur. Güman var ki, Pifaqor öz dini-əxlaqi məktəbini yaradanda "Üç qüdrət" deyilən Hindistan mənşəli fikirdən faydalayıb: Brahma, Vişnu və Şiva. Onların biri yaradır, biri qoruyur və biri dağıdır. Hə-sab olunur ki, bu üçbaşlı, üçqanadlı ideya xristianlığın yaranmasında da rol oynayıb. Hadisələr coğrafi baxımdan bir-birinə six bağlı olan əra-zilərdə - Hindistan, Babilistan, Yunanistan və Misirdə cərəyan etdiyindən insanlar gedib bu ideyanı mə-nimsəyib, götürüb getirildilər. Bu yerlərdə yaranan ideyaların bir-biri-nə təsiri şübhəsizdir. Elə Fəzlullah da Quranla yanaşı Tövrat, İncil, Psalmları yaxşı bilib, "Cavidanna-mə" də onlardan iqtibaslar edib.

## HÜRUFİLİYİN ŞİƏLİKLƏ ƏLAQƏSİ VARMI?

*Şahin MUSTAFAYEV:*

- Mənim Nəsib müəllimə bir sualı var: Hürufiliyin şəliklə əlaqəsi varmı?

## Nəsib GÖYÜŞOV:

- İslamda bir peyğəmbərlik var - nübüvət, bir də vilayət. Peyğəmbər-lərin missiyası Allahın xəbərlərini çatdırmaqdır. Rəsul, risalət isə qan-un və kitab getirən peyğəmbərlərə deyilir. Məhəmməd Peyğəmbər də onlardan biridir. Vilayət ideyasına görə, kimse peyğəmbərdən sonra o dəyərləri çatdırmalı, onları təfsir etməlidir. Belə bir fikir var ki, peyğəmbər aşkar elmdir, amma vilayət gizli elmdir. Nəimin özünün kitabından var ki, sonuncu peyğəmbər Məhəmməd (s.e.v.) açıq şəkildə zühr eləmişdi. Burada Mehdinin zühuru mə-sələsi də qoyulur və deyilir ki, Mehdii zühr eləməliydi, amma o, zühr eləmədi, onun yerinə mən zühr elədim.

- İstər Nəiminin, istərsə də Əli əl-Əlanın əsərlərində on iki imam məsələsi on iki bürçə uyğun şəkildə qoyulur. Hətta bu əlaqələndirilir ki, xristianlıqda İsanın on iki apostolu var, bunların üstünə Isa və Məryəmi gələndə on dörd edir. On iki imam və Məhəmmədlə (s.e.v.) Fatimə də on dörd edir. Yəni bunlar göstərir ki, bu təlimlərin təsiri olub.

\*\*\*

"Elm və sənət" məclisi maraqlı elmi mübahisələr və qarşılıqlı fikir mübadiləsi şəraitində sona çatdı. Tədbirdə digər mütəxəssislər də mövzu ilə əlaqədar öz düşüncələrini söylədilər.

Məclisi professor Hamlet İsa-xanlı yekunlaşdırıldı.

**Knyaz ASLAN,**  
**Cəbir MƏMMƏDLİ**